

Sərhədlərdən Kənarda



Yazıcıının azərbaycanlı olduğunu nə müəyyən edir? Bir azərbaycanlı şair edən nədir? Buna səbəb onun damarlarında xanax qandirmı, ya hüceyrələrini təşkil edən DNT-dirmi?

Şübhəsiz ki, dünyagörüşünün və ifadə tərzinin formallaşmasında yazıcıının bioloji quruluşundan daha çox onun həyat təcrübəsi və düşüncə tərzi rol oynayır.

Hər hansı bir böyük yazıçıının amali öz dönyasında aşkar etdiyi lakin bütün bəşəriyyətə aid edilə biləcək həqiqətləri bütün icit-maiyyətə çatırmaqdır. Belə əsərlərin mövzusu və baş verdiyi şərait konkret olaraq yer kürəsinin hər hansı bir hissəsinə və ya tarixin hər hansı bir dövrünə aid olsa belə o, heç bir milli sərhədlər tanımır.

Betti Bleyer 1993-cü ildə yaradılmış Azərbaycan İnternəşnl jurnalının yaradıcı redaktorudur. Son 12 il ərzində o Los Anceles şəhərində Bakıya dəfələrlə səfərlər etmişdir. O, ilk şəxslər ki, şə'r yazmağa başlamasının əsas səbəbini Azərbaycanla, Azərbaycana xas mədəni nüanslara və orada şahidi olduğu həyat tərzi ilə bağlayır, yaşadığı bu həyat təcrübəsinin onun şəxsi düşüncələrinin formallaşmasına təsir etdiyini etiraf edir. Bu səbəbdən də biz onun bəzi fikirlərini bura daxil edirik. 2003-cü ilin yanında o ilk dəfə əlinə qələm alaraq özünü şərlə ifadə etmək qərarına gəlmışdır.

Bu ilk dəfədir ki, onun şərləri ingilis və azərbaycan dillərində dərc olunur. Bu şərlər içərisində yalnız, "Demokratiya Yox Deyə Bilmək Hüququdu" seri İsvəç təşkilatı olan Millətlərarası Sülh və Gələcək Tədqiqat Təşkilatının internet saytında nəşr olunmuşdur. Bunun üçün TRANSNATIONAL.org saytına baxa bilərsiniz. Burda dərc olunan şərləri azərbaycan dilinə Aynurə Hüseynova tərcümə etmişdir.

Bədirlənmiş Ay

(Los Anceles, 2003)

Gördünmü keçən gecə
Dünyanın o başında peydə olan
Bədirlənmiş füsunkar ayı?
Axşam erkəndən
O Ay şərq səmalarında qalxaraq
Şam və palma arasından
Gözqamaşdırıcı işıqla parladi.
Elə yaxın göründü ki,
Əl uzadaraq toxunmaq istədim,
Toxunardım
Əgər bilsəydim ki, sən də
Toxunardin—
Toxuna bilərdin.

Sisfus

(2003)

Yena də dağlardayam,
Ətəklərə qalxıram ağır-ağır,
Nəzərlərim Qafqaz dağlarının zirvələrində gəzir,
Cəsarətlə,
Dincəlmiş halda

Yenidən dırmaşıram.

Bəlkə də lənət deyil, bir xoşbəxtlik imiş – Dağa yük qaldırın
Sisfusun əbədi əzabları.
Təsəvvür elə, necə bədbəxtlik olardı
Əgər bütün yollar üzüsağı olsayı.

Demokratiya

(Los Anceles, 4 iyul, 2003)

"Yox" deyə bilmək hüququdu
Demokratiya
Lakin hərdən yox,
Həmişə.

Diktatorlar bizi "bəli" deyərək boyun əyməyə məcbur edirlər,
Neyçün dünya liderləri
"Yox" demək haqqını məndən uğurlayırlar?

Neyləmək gərkidir görəsən,
Yenidən bir hecaya sığan
Lakin hər şeyə qadir bu qüdrətli kəlməni,
"Yox"!
Demək haqqını geri almağa?

Quahibo Hindusu

(Yay 2003. 1981-ci il, Kolumbiya, Korosita hindularının xatirəsinə)

Bir dəfə Kolumbiya cəngəlliyyinin dərinliklərində,
Ən yaxın yoldan iki günlük məsafədə,
Gündən dərisi çatılmış, əyilib balacalaşmış
Bir qocaya rast gəldim.

Bu gündən qaralmış sadə qocanın
Doğum kağızı belə yox idi,
Hətta özü də bilmirdi
Yaşının neçə olduğunu.
Yaşı almışdır deyə düşündük,
Övladlarına və nəvə nəticələrinə baxaraq.

Mən sadəlövh, müştəbehcəsinə,
Palma zoğları ilə örtülmüş
Toz-torpağa bürünmüs
Daxmasının qarşısında,
Skamyada oturan bu qocanın
Qarşısında dayanıb
"25 ölkədə olmuşam" deyərək öyündüm.
Mənə səmimi nəzər salaraq, çox adıca və,
Müdrikliklə soruşdu:
"Tapdınım axtardığını?"

Tut Ağacı

(Bakı, iyun, 2003. ABŞ-in İraqa hücumu nəticəsində sayı ən azı 10.000-ə çatmış İraq mülki əhalisinin həlakından sarsılıraq)



Dünən gecə
Amansız küləyin acgöz dilləri
Divan etdi Tut ağacına
Bütün dadlı, zərif meyvalarını
Səpələdi yerə
Yoldan keçən naməlum maşınların qarşısında.

Tozlu meyvələr
Bənövşəyi rəng aldı,
Həyat şirəsi küçələr yaxıldı.

Ağacda bir tut belə qalmadı,
Bu il itirildi,
İtirildi həmişəlik.

Yenə yay goləcəkmi gələn il?
Fərqi varmı
Bu il məhv olmuşlara?

Bağdad Uzunqulağı

(Yay 2003. ABŞ-in Bağdadı bombardman etməsi
nəticəsində yaranan qarışılıqlıdan təsirlənərək)

Ey, hisli-pashı, bürkü Bağdad küçələrində
Maşın tixacının düz ortasıyla
Ağır-agır irsliləyən gözlüklü uzunqulaq,

Hərarət qalxır,
Ehtiraslar coşur
Doludur ur havanı qarğış, ədəbsizlik, lənət,
Çaşqınlıq, qazəb, nifrət, təqsir.

İşıq yox,
Qayda yaratmağa svetafor yox,
Xaosu yatracaq bir qüvvə yox.

Ey gözlüklü uzunqulaq,
Sağdan soldan göz yumaraq
Bu dönyanın hərcəmərciliyinə
Sənin kimi biganə olmaq istəyirəm.

Qoy sənə qosulum,
Ağır-agır irliyə addimlayaqaq.
Mənzil—qarşılardır,
Yol verin,
Çatdıracağım yüküm var.
Ey hisli-tozlu, bürkülu Bağdad yollarındaki
Gözlüklü uzunqulaq.

İlk Qorxum

(Bakı, yay 2003)

İll qorxdığum ani xatırlayıram.
Uşaq idim.
Sevərdim ayaqyalın qaçmağı

Çəmənlilikdə itmiş
Tennesidəki kiçik kəndimizdə.

Eşşəkarısının sancması,
Xatırladığım ilk qorxum idi.
Onda qaćaraq anamın qucağına atılmışdım,
Ağlamışdım.
Sonra birlikdə tikani çıxarmışdım.

Amma bu gün dünyam doludur qorxularla,
Təbii fəlakət qorxusu—
Külək, sel, zəlzələ, günəş

Təyyarə qəzasına səbəb
Bəşər övladının etinazılıq qorxusu,
Korrupsiya qorxusu,
Gecələrin birində
Qapıının döyülməsi qorxusu.
Cismimə əzab verən

Xroniki xəstəliklər,
Epidemiyalar qorxusu.

Müdaxilə olunmaq qorxusu
Qəfil fəlakət, zərbə qorxusu,
Sevdiklərimi itirmək qorxusu.

Hardadır mənim eşşəkarım?
Eh, necə dəyişmək istəyirəm
Bu günün bütün qorxularını
Dünənin eşşəkarısı qorxusu ilə.

İnamsızlıq

(Yay 2003)

Daha gözəl məkan olardı,
Fikirləşirəm bu dünya
Əgər insanlar daha çox şər,
Mahni,
Sənət bilsəydilər.

Özümü aldadırammı?
Mənəviyyatın korlaşlığı,
Durğunluqda boğuldugu

Bu dəhşətli dövran
Bitəcəkmi bir zaman
Əgər biz idealıqlar və imkanlar səltətinin
Açıramı itirsək?

Şeytanı görürəm dörd tərəfimdə,
Yalan, haqsızlıq
Ədalətsizlik. Ölüm.

Mənə de ki, hər şey yaxşılığı doğru gedir,
Yalan də mənə,
Aldat mənə ümidiirlər.
İynə ucu qədər işiq ver mənə,
Çox inanmaq istəyirəm
Şübə və inamsızlıqla özünü məhv edən bu dünyaya.

Rahatlıq

(Yay 2003)

Məsəfə gizlədir təbəssümünü,
Yollar dumanladır baxışımı
Səkkiz min millik məsafədən
Oxuya bilmirəm gözlərini.

Səsini telefonda eşidib
Hiss etməyə çalışıram,
Korlar kimi.

Sakit, iliq səsin
Ağuşuna alır mənə.
Körpətək gülüşündən təsirlənən
Qəlbimin yeganə istəyindən
Xəbər verir:
“Hər şey qaydasındadır”. ■

Azərbaycan ədəbiyyatı internetdə
azərbaycan latin əlifbasında
və ingilis dilində

AZERI.org

“Yox” deyə bilmək hüququdur
Demokratiya
Lakin hərdən yox,
Həmişə.

—Betti Bleyer